

**UOT: 94 (479.24)**

**Əli FƏRHADOV**

*Milli Azərbaycan Tarixi Muzeyi, t.ü.f.d.*

*ali\_farhadow@yahoo.com*

**Bir maarifçinin hayatı: Mirzə Mülküm xan**

**The life of enlightener: Mirza Malkum Khan**

**Жизнь просветителя: Мирза Мелькум хан**

**Xülasə:** Məqalədə XIX əsr - XX əsrin əvvəlində yaşamış, Qacarlar dövlətinin görkəmli içimai-siyasi xadimi Mirzə Mülküm xanın maarifçilik fəaliyyəti mövcud mənbə və ədəbiyyatlar sayasında ilk dəfə olaraq kompleks şəkildə araşdırılır. Qacarlar dövrünün ən görkəmli ziyalılarından biri Mirzə Mülküm xan olub. Müsəlman xalqlarının maariflənməsi yolunda fəaliyyət göstərən Mirzə Mülküm xanın yaradıcılığı M.F.Axundzadə, C.Məmmədquluzadə kimi azərbaycanlı ziyalılar tərəfindən təqdir edilmişdir. Mürtəce ruhanilərə və şahlıq rejimini qarşı mübarizə aparan Mirzə Mülküm xanın əsərlərinin tədqiqi XIX əsr - XX əsrin əvvəlləri Yaxın Şərqi tarixinin öyrənilməsi baxımından xeyli əhəmiyyətə malikdir. Məqalədə bu məsələlər təqdim edilib.

**Açar sözlər:** Mirzə Mülküm xan, dövlət, din, maarifçilik.

**Abstract:** In the article the educational activities of prominent public figure of Qajars state Mirza Malkum Khan who lived in the XIX - early XX centuries are researched for the first time in the complex form based on existing sources and literature. Mirza Malkum Khan was one of the eminent enlightened people of his period.

The creativity of Mirza Malkum Khan, who worked on the education of Muslim population, had been praised by Azerbaijani enlighteners such as M.F.Akhundzadeh and J.Mammadguluzadeh. The research of the works of Mirza Malkum Khan, who fought against the reactionist clericals and the shah regime, has great importance in terms of studying the history of the Near East in the 19<sup>th</sup> and at the beginning of the 20<sup>th</sup> century. These issues were mentioned in the article.

**Keywords:** Mirza Malkum Khan, state, religion, enlightenment.

**Резюме:** В статье впервые на основе имеющихся источников и литературы комплексно исследуется просветительская деятельность известного общественно-политического деятеля государства Каджаров Мирзы Мелькум хана, проживающего в конце XIX – начале XX века. Одним из самых видных деятелей династии Каджаров является Мирза Мелькум хан.

Деятельность Мирзы Мелькум хана на пути просвещения мусульманских народов была высоко оценена такими просветителями Азербайджана, как М.Ф.Ахундзаде, Дж. Мамедкулузаде. Исследования Мирзы Мелькум хана, борющегося против реакционного духовенства и шахского режима, имеет большое значение в изучении ближневосточной истории XIX и начала XX веков. В статье представлены эти вопросы.

**Ключевые слова:** Мирза Мелькум хан, государство, религия, просвещение.

Məqalədə, XIX əsrin II rübü- XX ərinə əvvəlində yaşamış, Qacarlar dövlətinin görkəmli ictimai-siyasi xadimi Mirza Mülküm xanın maarifçilik fəaliyyəti mövcud mənbə və ədəbiyyatlar sayəsində ilk dəfə olaraq kompleks şəkildə araşdırılır. Mirza Mülküm xanın əsasən fəaliyyət göstərdiyi XIX ərin II yarısı Qacar sülaləsinin IV hökməndən olan Nəsrəddin şahın hakimiyyət dövründə aiddir. Nasreddin şah ziddiyyətli bir şəxsiyyət olub, onun ətrafında həm müstəbiddövlət xadimləri, mürtəcə ruhanilər, həm də Cəmələddin Əfqani, Mirza Mülküm xan (və ya Mirza Melkum xan) kimi xalq hakimiyyətini və konstitusiyu qurulusunu müdafiə edən ziyanlılar fəaliyyət göstəridilər [3, s.178]. Lakin şah əsasən mürtəcə ruhanilər və müstəbəd dövlət xadimlərinə üstünlük verib, mütərəqqi ziyanlıların fikirlərinə qarşı bigənəlik yolunu seçmişdi.

Özünü "zillullah" ("Allahın kölgəsi") adlandıran şah qeyri-məhdud səlahiyyətə malik olub, hakimiyyətə gəldiyi gündən etibarən qəddar və israfçı şəxs kimi ad çıxartmışdı. 1850-1852-ci illərdə dini istibdada qarşı baş verən bəbi üşyanlarını yatırıdan, Seyid Əliməhəmməd Bab, Tahira Zərrintac xanım kimi bəbi liderlərini qətl etdirən [19, s.44] şah Qərb dəyərlərini ölkədə yamaq istəyən Mirza Tağı xan, Mirza Hüseyn xan kimi dövlət xadimlərinin islahatlarına da mane olurdu.

Qeyd edək ki, Nəsrəddin şah dövrünün an görkəmli ziyanlılarından biri olan Mirza Mülküm xan (1833-1908) mənşəcə Qarabağ ermənilərinin nəslindən olub[14, s.50-51],babaları I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) Qarabağdan İsfahana köçüb yerleşmişdi[13, s.164]. Mirza Mülküm xan İsfahanın Culfa mahalləsindən idi, zahirən islam dinini qəbul etmişdir [5, s.26].

Mirza Mülküm xanın atası Mirza Yaqub xan islamı qəbul etmiş erməni idi. Fransızca və rusca bilən Mirza Yaqub xan Rusiyanın İrəndəki səfirliliyində tərcüməçi işləmiş, lakin eyni zamanda İngiltərə üçün də casusluq etmiş bir şəxs idi [15, s.6-7]. Mirza Mülküm xanın Avropada təhsil almasına da Mirza Yaqub təşəbbüskar olmuşdur.

Parisdə mühəndislik təhsil alan [19, s.104] mütəfəkkir əslində fransız filosofu O.Kontun "insanlıq dini"nə, elmi biliyi qaynağı olan pozitivizmə inanıb [13, s.164], islam dəyərlərindən xalqın maariflənməsi yolunda istifadə etməyə çalışırı. Öz inancını "Adəmiyyət" və ya "Dini-İnsaniyyət" adlandıran [22, p.188; 19, s.108] mütəfəkkir M.F.Axundzadən fərqli olaraq, dina açıq-əşkar hücum etmənin əleyhinə olub dindən avropanlaşma yolunda istifadə etməyə çalışırı[12, s.186-190]. Dini bəşəriyyətin inkişafında maneq sayan və elmə üstünlük verən Mirza Mülküm xan dini etiqadi elm kimi qəbul etmənin əleyhinə idi [1, s.189-191].

İslam dünyasının modernləşməsi üçün Mirza Mülküm xan xristian missionerlərinə də dəstək verirdi. "Fars mədəniyyəti" adlı məruzəsində onların islam dünyasında zəfər çalması üçün "Ortaya qoymuşunuz görüşlərin islamın özündə mövcud olduğunu ifadə etsəniz, bu daha asan qəbul ediləcəkdir" [22, p.190; 19, s.108], deyirdi. Görkəmli İran tədqiqatçısı Ə.Kəsərvi yazır ki, "Mirza Mülküm xan İsfahani Nəsrəddin şah dövründə ölkəyə və kütlöyə türk yandırır və xalqın oyanışı istiqamətində çalışırı" [5, s.26].

Sədrəzəm Mirza Hüseyn xan Sipəhəslərin (8.1881) dəstəklədiyi Mirza Mülküm xanatı Mirza Yaqub xanın dəstəyilə İranda "Fəramuşxanı" ("Unutma evi") və ya "Cəmiyyəti-Adəmiyyət" ("İnsanlıq cəmiyyəti") adlı mason təşkilatı yaratmışdı [14, s.74; 23, s.10]. M.F.Axundzadə bu təşkilatin əsas qayəsinin "şahlıq rejimini tənzid və azadlığı yamaq" [14, s.74] olduğunu göstərmişdir. Təşkilatın əsas nümayəndələri arasında Rusiya-İran mühərbiyələrində iştirak edən və Qacarların Fransadakı səfiri olmuş urmiali Əsgər xan Əfsər kimi azərbaycanlılar da var idi [3, s.302]. Lakin cəmiyyətin şahlıq rejimi əleyhinə mübarizəsi onun bağlanmasına səbəb oldu. Mirza Mülküm xanın himayədarı sədrəzəm Mirza Hüseyn xan isə ruhanılardan küfrdə ittiham edilərək, vəzifədən çıxarıldı [5, s.24; 23, s.9-10], daha sonra isə zəhərlənərək öldürüldü [3, s.195]. Bununla da islahatçı fəaliyyətinə görə qətl edilən keçmiş sədrəzəm Mirza Tağı xandan sonra ölkəni reformla inkişaf etdirmək istəyən daha bir sədrəzəmin islahatları yarımqi qaldı [19, s.47-48].

"Məclisi-Tənzimat", "Dəftəri-Tənzimat" və s. əsərlər yazaraq [15, s.14; 19, s.55], Osmanlının din və vicedən azadlığını təbliğ edən tənzimat qanunlarının bənzərini İranda reallaşdırmaq istəyən Mirza Mülküm xan, bu əsərlərini Nəsrəddin şaha da təqdim etmişdir [15, s.20]. "İran zəiflik və çürümə içindədir. Xəzinə boş, təbii qaynaqlar kəşf edilməyib. İki güclü dövlət

(Rusiya və İran) İranın müstəqilliyini təhdid edir" [15, s.23-24] deyən Mirza Mülküm xan şahı ölkədə konstitusiyaya əsaslanan, qanunverici və icraedici orqanları olandemokratik idarə sistemi qurmaqataşviq edirdi [11, s.66-67].

Ölkədəki idarəetməni təkmilləşdirmək üçün 1859-cu ildə Nəsrəddin şahın yaratdığı Dövlət Şurası Məclisi Mirza Mülküm xan tərəfindən təqnid edilmiş və o, belə demişdi: "Məclisə bu suali vermək istəyirəm. İranın hansı problemini həll etdiniz? Dövlətimizi bu zillətdən qurtarmalıyq" [15, s.35]. Ölkənin əsas probleminin elmsizlik, qohumbazlıq və layiq olmayanların vəzifəyə gətirilməsi olduğunu bildirən Mirza Mülküm xan "Kim ki, qanundan bəhs edir, onu xain və kafir elan edirlər" [15, s.47] deyərək şikayət edirdi.

Bir müddət Nəsrəddin şahın şəxsi tərcüməcisi [13, s.165], sonra isə şah hökumətinin Ingiltərə safiyi olan Mirza Mülküm xanın 1890-1898-ci illərdə Londonda gizli nəşr etdirdiyi "Ruznameyi-Qanun" ("Qanun" qazeti) müstəbid şah hökumətini daim təqnid edirdi [14, s.50] və bu sabəbdən İrana gətirilməsi qadağan ididi. Qacarların Ingiltərədəki safirliyinin daftərxana müdürü Mirzə Məhəmmədəli xan Qaraqözlü Həmədani (ö.1915) Mirza Mülküm xanla dost olub, qəzətdə müxalifətçi məqalələr yazdığını görə 1889-cu ildə 22 ay İranda həbsə yattırdı [3, s.243].

"Molla Nəsrəddin" jurnalının 1907-ci il, 30-cu sayındakı "Göz yaşları" məqaləsində C.Məmmədquluzadə "Qanun" qəzətinin və onun nasiri Mirza Mülküm xanın müsəlmanları vəhdətə dəvət edən yazılarından nümunələr verir və belə yazardı: "Mirza Mülküm xan "Qanun" qəzətinin onuncu nömrəsinin üzünlü müsəlmanlara tutub deyir: "Əgər sizdə şürə olsayıd və ən azı bəzi heyvanlartək ittifaqın mənasını bilsəydiniz, o vaxt hansı zalim cürət edə bilərdi ki, sizin insanlıq hüququnuza əl uzatsın?" [6, s.201]. C.Məmmədquluzadənin "Həmşəri", "Göz yaşları", "Bizim işlərimiz", "Keçi" və digər felyetonlarında da Mirza Mülküm xana, onun "Qanun" qəzətinə müvafiq edilmişdir [8].

XIX əsrin görkəmlili icimai-siyasi xadimi M.Təriyət "Danışmandanı-Azərbaycan" əsərində Mirza Mülküm xanın M.F.Axundzadə kimi əlisfa islahatı ilə məşğul olduğunu, "Məbdeyi-tərəqqi" ("İnkişafın başlangıcı"), "Şeyx və vəzir" adlı kitablar yazdığını qeyd edir [24, s.5; 10, s.31]. Mirza Mülküm xan əlisfa islahatı məvzusunda olan "Şeyx və vəzir" adlı əsərini M.F.Axundzadəyə da göndərmiş və bu əsər onun tərəfindən bəyonilmişdi [14, s.112]. Qeyd edək ki, "Şeyx və vəzir" əsəri osmanlı türkçəsində qələmə alınmışdır [14, s.49].

Səhliq rejiminə qarşı demokratik ideyaları müdafiə edən Mirza Mülküm xan ərab əlisbasının çətinliyini müsəlmanların elmi, icimai-siyasi inkişafına mane sayır [14, s.113], fəlsəfə və s. dünyəvi elmlərin məktəblərdə tədrisini tələb edirdi [15, s.82]. "Yeni yol" qəzətinin 1922-ci il, 1-ci sayında Mirza Mülküm xanın əlisfa islahatı yolundakı fəaliyyətini təqdir edən

C.Məmmədquluzadə onun belə dediyini nəql edirdi: "Əgər götürək üç yüz milyondan ibarət erməni və yunan matbuatını, görərik ki, erməni və yunan matbuatı bütün müsəlman matbuatından yüksəkdir. Buna da sabəb ərab hürufünün (hərflər-Ə.F.) çətinliyidir" [7, s.224]. Lakin İran və Osmanlı hakimiyəti və mürtezə ruhanılar ərab əlisbasını müqəddəs sayıb, hər hansı bir islahata qarşı çıxırlırlar. Mirza Mülküm xan M.F.Axundzadəyə yazdığı məktubda buna işara edərkən ki, onlar əlisbanı "dinin bir parçası" [21, s.91] sayırlar. İrəndəki tənazzülün sabəbini ərab əlisbasında görən Mirza Mülküm xan "Əgər əlisfa dəyişdirilərsə, İrəndə yoxsulluq ortadan qalxar, şəhliq da ləğv olar" [14, s.111], deyirdi.

İlk dəfə 1863-cü ildə İstanbulda və 1872-ci ildə Tiflisdə Mirza Mülküm xanla görüşən [1, s.313] M.F.Axundzadə onun yaradıcılığını təqdir edir və ortaq fəaliyyət göstəriridilər. M.F.Axundzadə Mirza Mülküm xana yazardı ki, "Həqiqi alim və hörmətəlayiq Mirza Kazimbəy da əlisfa islahatını dəstəkləyir" [20, c.68]. "Molla Nəsrəddin" jurnalının 1907-ci il, 3-cü sayındakı "İləmşəri" məqaləsində C.Məmmədquluzadə Mirza Mülküm xanın maarifçilik fəaliyyətini təqdir edir və belə yazardı: "Alimi-yeganə (Mirza Mülküm xan-Ə.F.) məzuniyətlər barədə bir kitab yazıb; tapın həmin kitabı və oxuyun" [6, s.129]. Görkəmlili Azərbaycan ziyalısı Ə.Hüseynzadə isə "Siyasiti-fürsət" əsərində Mirza Mülküm xanı "Üsuli-insaniyyəti təlqin edən xadim" [4, s.339] adlandırmışdı.

Mirza Mülküm xan İstanbulda demokratik fikirli İran azərbaycanlıları tərəfindən nəşr olunan "Əxtər" qəzətində məqalələr yazar, qəzətin dəst-xətti ni müdafiə edirdi [17, s.56-57]. "Əxtər" qəzəti haqqında məlumat verən "Əkinçi" qəzətinin 1876-ci il, 5-ci sayındakı "Daxiliyyə" məqaləsində yazardı ki, "Əgərçi İstanbul şəhərində müsəlmanlar üçün çox qəzet çap olunur, amma onlar osmanlı dilində olduğundan bizim üçün elə ləzzət eləməz, lakin "Əxtər" qəzəti fars dilində çap olunduğu və fars dili bizim vilayətlərdə çox işləndiyinə ümidi var ki, onu bizim tərəflərə gatirdən çox ola" [2, s.121-122]. "Əxtər" qəzəti şəhliq rejimini təqnid edib, demokratik dəyərləri müdafiə edirdi. Bu sabəbdən İrana gatırılması qadağan idi [11, s.93].

Avropanılaşması və Qərbin dövlət idarə sistemini İranda tətbiq etməyə çalışın Mirza Mülküm xan "Avropa millətləri bir çox mücadilədən sonra ədalət, azadlıq, seçib-seçilmə haqqına sahib oldular. Əgər müsəlmanlar həqiqətən də bu haqlara sahib olmaq istəyirsə, niyə Avropanı təqəlid etmirlər?" [15, s.62] deyirdi. Volter, Russo kimi Qərb filosoflarının xalqı zülümə qarşı mübarizəyə çağırduğunu deyən Mirza Mülküm xan "Məzəlum zülümə dözməməlidir" [15, s.72] deyərək, xalqı şəhliq rejiminə qarşı mübarizəyə səsləyirdi.

Ölkədə günahkarlara verilən cəzaların da qeyri-müəyyən və adama görə müxtəlif olduğunu yazan mütəfəkkir – "Cəzalar hər bir günahkar üçün

aydın və bərabər olmalıdır” [15, s.75-76], deyirdi. “Qanun, bütün İran məməlekətində, bütün İran təbəələri üçün bərabər olmalıdır; Həq kimə qanunsuz cəza verilməməlidir; Etiqad azadlığı olmalıdır” [15, s.78-79] deyən Mirzə Mülküm xanının böyük əleyhdarları şahşərəstlər və mürtəcə ruhanilər idi. Onlar Qərb texnologiyasının qabul edilməsini mümkünən sayır, lakin konstitusiyalı idarə sisteminə rədd edirdilər. Mirzə Mülküm xan isə bu cür idarə sisteminin uzun təcrübələrin nəticəsi olduğunu, insanlıqın daha faydalı olacağını bildirirdi [15, s.63]. Mirzə Mülküm xan qeyri-məhdud hakimiyyətə malik olan şahın solahiyətinin parlament tərəfindən məhdudlaşdırılması ideyasını irəli sürdürdü [19, s.115-116].

Mütəfəkkir “İran mədəniyyəti” adlı risaləsində islam dininin mədəniyyətə mane olduğunu iddia edənləri də tənqid edir, “İslam dini mədəniyyətə müxalif deyil” deyirdi [15, s.62]. Mirzə Mülküm xan İranın və islam dünyasının Qərb qarışısındaki məğlubiyətini nadan din və dövlət xadimlərində görür və onları tənqid edirdi. “Bu ruhanilərin na üstünlükleri var ki, belə geniş imtiyazlara malikdirlər?” deyən mütəfəkkir onların öz razılıklarını vəzifə ilə pərdələdiklərini deyir [15, s.47], “Nidai-ədalət” risaləsində Avropanın inkişafını keşfişlərin yaratdığı xurafat və mövhumatların qanlı mücadilələr nəticəsində yox edilməsiylə əlaqələndirir və müsəlmanları bundan nümunə götürməyə çağırır [15, s.30]. Mütəfəkkir dini qanunların hakim olduğu İranda dünyəvi idarəetmə sisteminin qəbuluna çalışır [20, s.116].

İlk dəfə Mirzə Mülküm xan tərəfindən İranda ortaya qoyulan məşruyyət ideyaları [15, s.13] Hacı Ağa Ruhullah Nəcəfi İsfahani kimi din xadimləri tərəfindən də dəstəkləndirdi. Avropa qanunlarını Qurana uyğun sayan bu din xadimi yazdı ki, “Məşruyyət islam deməkdir. Məşruyyət istəmək islami istəməkdir” [19, s.82]. Mirzə Mülküm xanın məşruyyət fikirləri görkəmli azərbaycanlı mütəfəkkir Cəmaləddin Əfqanıya də təsir etmişdir [16, s.108]. Lakin Mirzə Mülküm xanı küfrə ittiham edib, “Biz dinimizdən imtiyaz etmək istəmirik. Allah bizə ağıl verib, Avropa qanunlarına möhtac deyilik” deyən mürtəcə ruhanilər də var idi [16, s.105-106].

“İranda hər şeyi bir nəfər (şah-Ə.F.) zəbt edib” [15, s.44] deyən Mirzə Mülküm xan “Gofstar dər rəfi-zülm” (“Zülmün ləğvi haqqında sözlər”) əsərində belə yazardı: “Ya zalimlər zülmü tərk etməli, ya da məzəlmlər zülmə dözməməlidirlər” [14, s.61]. Mirzə Mülküm xanı “Ruhul-qüds” (“Müqəddəs ruh”) adlandıran M.F.Axundzadə onun belə dediyini nəql edirdi: “Məzəlmlə demək lazımdır ki, ey nadan! Sən ki, qüdrət, say və bacarıq cəhətdən zalimlər qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşısan?” [1, s.268].

Maarifçi bir şəxsiyyət olan Mirzə Mülküm xan eyni zamanda ziddiyətli içtimai-siyasi xadim idi, adı dəfələrlə rüşvət qalmaqlarında hallanmışdır. Nəsrəddin şahın Avropaya seyahətlərində İranın təbii qaynaqlarının

İngiltərəyə pay verilməsi üçün ingilislərdən rüşvət aldığı ortaya çıxmış [16, s.105], aldığı rüşvətlər sayısında şah hökumətinin icazəsilə ingilislərə ölkədə qumarxanalar qurdurmuşdu. Mirzə Mülküm xanın təsviqi ilə şah İranda istehsal edilən tütün və tənbəkinin alqı-satqı və istehsalının 50 il müddətinə Gerald Talbotun Londondakı şirkətinin inhişarına vermişdi. Lakin xalqın şiddətli etirazı və Cəmaləddin Əfqanı, Mirzə Həsən Şirazı və Təbrizdən olan müctəhid Mirzə Cavadın şaha, ingilislərə qarşı cihad fətvaları Nəsrəddin şahı bu müqaviləni pozmağa məcbur etmişdi [18, s.4-5]. Deyə bilərik ki, Nəsrəddin şahın dövründə baş verən tənbəki üsyəni və sonda şahın qələməti İranda ümumxalq azadlıq hərəkatının təməlini qoyma və məşrutəyə gedən yol açıldı.

Nəticə olaraq deyə bilərik ki, Mirzə Mülküm xan ziddiyətli bir şəxsiyyət olmuşdur. İranda müsəlman kimi özünü təqdim edən Mirzə Mülküm xanın Avropada xristian bir erməni qızı ilə kilsədə evlənməsi [13, s.164-166], misionerlərə yazışmalarında özünün xristian olduğunu bildirməsivə ölkəkən yandırılmasını vəsiyyət etməsi [16, s.109] dini baxımdan da onun müsəlmanlılığı şübhələr yaratmışdır. Lakin Mirzə Mülküm xan XIX əsr İranda demokratik dəyərlərin yayılmasında, şahlıq rejimini və xurafatçı din xadimlərinə qarşı mübarizədə böyük rol oynamışdır. Mürtəcə ruhanilərin maneəsindən çəkinən Mirzə Mülküm xan əksər vaxtlarda özünün qərbşərəst fikirlərini dini terminolojiya ilə ifadə edərək, müsəlmanlar tərəfindən qəbul edilməsinə çalışmışdır. İran məşruto inqilabının təməllərinin qoyulmasına da onun demokratik ideyaların təsireddi olmuşdur [22, p.185]. Mirzə Mülküm xanın yaradıcılığı məşruto inqilabçılara, o cümlədən Cənubi Azərbaycandan olan millət vəkili, görkəmli içtimai-siyasi xadim Seyid Həsən Tağızadaya böyük təsir göstərmişdir [9, s.183]. Mütəfəkkirin maarifçilik fəaliyyəti M.F.Axundzadə, C.Məmmədquluzadə kimi azərbaycanlı ziyanlılar tərəfindən təqdir edilmişdir. Mirzə Mülküm xanın əsərlərinin tədqiqi XIX əsr – XX əsrin əvvəlləri Yaxın Şərqi tarixinin öyrənilməsi baxımdan xeyli əhəmiyyətə malikdir.

### Ədəbiyyat

#### Azərbaycan dilində

1. Axundzadə M.F. Əsərləri. Üç cildlə. II cild. Tərtib edən: H.Məmmədzadə. Bakı: Şərqi-Qərb, 2005, 376 s.
2. Əkinçi. 1875-1877. Tam mətni. Bakı: Avrasiya, 2005, 496 s.
3. Həsənzadə T. XVIII-XIX əsrlərdə İranda yaşaması azərbaycanlı içtimai-siyasi xadimlər (Mehdi Bəmdadın “Tarixi-ricali-İran” əsəri əsasında). Bakı: Nurlan, 2007, 319 səh.

4. Hüseynzadə Ə. Seçilmiş əsərləri. II cild. Bakı: Çəşioğlu, 2008, 579 s.

5. Kəsərəvi Ə. İranın məşruto inqilabının tarixi. I cild. Tərc: A.Ə.Haşımı (Cavanşir). Essen, 2003, 528 s.

6. Məmmədquluzadə C. Əsərləri. II cild. Bakı: Öndər nəşr., 2004, 584 s.
7. Məmmədquluzadə C. Əsərləri. IV cild. Bakı: Öndər nəşr., 2004, 472 s.
8. "Mülküm xan" // Cəlil Məmmədquluzadə Ensiklopediyası // [http://calibook.musiqi-dunya.az/mulkum\\_xan.html?fbclid=IwAR2YZdCOdagI-BcREjBLRplHM9MoYJKAYtALSTJ\\_SHIZ6Qj2S9wfPPyqXIU](http://calibook.musiqi-dunya.az/mulkum_xan.html?fbclid=IwAR2YZdCOdagI-BcREjBLRplHM9MoYJKAYtALSTJ_SHIZ6Qj2S9wfPPyqXIU)
9. Şəfiyeva Ə. S.H. Tağızadənin elmi-pedaqoji fəaliyyəti // Tarix və onun problemləri, 2009, №3, s.182-185.
10. Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı: Elm və təhsil, 2012, 129 s.
- Türk dilində**
11. Alam Tabriz A. Aydınların, dini liderler ve esnafın İranın yakın dönem toplumsal hərəketlerindeki ve devrimlerindeki rollerinin incelenmesi. Ankara: Ankara Üniverstesi, 2004, 256 s.
12. Algar H. Ahundzade Mirza Feth Ali // TDV İslam Ansiklopedisi, II cild, İstanbul, 1989, s.186-190.
13. Algar H. Mirza Melkum han // TDV İslam Ansiklopedisi, XXX cild, İstanbul, 2005, s.164-166.
14. Devebakan M. İranın modernleşme ve meşrutiyete geçiş sürecinde önemli bir aktör: Mirza Malkum Han (1833-1908). Tokat: Gaziosmanpaşa Üniversitesi, 2008, 135 s.
15. İmamoğlu O. Mirza Malkum hanın risalelerinde İran modernleşmesi. Van: Van Yüzüncü Yıl Üniversitesi, 2019, 105 s.
16. Karadeniz Y. İran Batılılaşma Hareketinde Mirza Malkum Han'ın Rolü (1833-1908) // SDÜ Fen Edebiyat Fakültesi Sosyal Bilimler Dergisi, 2011, Sayı: 23, s.103-111.
17. Kurtuluş R. Ahter // TDV İslam Ansiklopedisi, Ek-1-ci cild, İstanbul, 2016, s.56-57.
18. Kurtuluş R. Tütün // TDV İslam Ansiklopedisi. 42-ci cild. İstanbul, 2012, s.4-5.
19. Uyar M. İranda modernleşme ve din adamları. İstanbul, Emre yay., 2008, 336 s.
- Rus dilində**
20. Рзаев А.К. Мухаммед Али Мирза Казем-Бек. Москва: Наука, 1989, 199 c.
- İngilis dilində**
21. Algar H. Mirza Malkum Khan. A Biographical Study in Iranian Modernism. California: University Press of California, 1973, 337 p.
22. Algar H. Religion and the State in Iran, 1785-1906: The Role of the Ulama in the Qajar Period. California: University of California Press, 1980, 286 p.
- Fars dilində**
23. Kəsrəvi Ə. Tarixe-məşruteye-İran. Tehran: Müəssəseye-intişarate-Əmir Kəbir, 1343, 906 s.
24. Tərbiyət M. Danişməndane-Azərbaycan. Tehran, 1314, 414 s.